

# MÜTƏXƏSSİS HAZIRLIĞININ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

(əvvəli ötən saylarımda)

Respublikada fəaliyyət göstərən kitab satışı obyektləri və kitabxanalar, nəşriyyat və mətbəələr, kağız və s. kimi poliqrafiya materiallarını respublikaya gətirən müəssisələrin iştirakının bir-biri ilə əlaqələndirilməməsi də nəşrlərin bədii-texniki tərtibat və icra keyfiyyətinə öz təsirini göstərir.

## İnformasiya

ilə yanaşı, həm də ideya daşıyıcısı olan kitabın redakte olunmadan çapa verilməsi, ictimai rəyə göstərə biləcəyi təsirin hesaba alınmaması, elm-işəbəki dəyərərinə, bədii-texniki tərtibatına nəzarət olunmaması müharibə vəziyyətində yaşamağa məcbur edilən dövlət üçün məqbul sayılı bilməz. Bütün bunlar, "Nəşriyyat işi haqqında" AR Qanununda öz əksini tapmalıdır.

Belə ki, "Kitabşunaslıq və nəşriyyat işi" kafedrasının Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat (baza ali) səviyyəsi üzrə ixtisasların (programmların) təsnifatı" qərarından irəli gələn məsələlərin həlli pərdəsi altında ləğv edilməsi, digər elmlərin tədrisi üçün açar rolunu oynayan bu ixtisasın (kitabşunas) təsnifatdan çıxarılması səhv addım olardı. Bu baş verməsin, redaktor hazırlığının səviyyəsi yüksəlsin deye yuxarıda adları çəkilən fənnlərin tədrisi bu sahədə ali təhsil alıb təcrübə məktəbi keçmiş peşəkarlara həvalə olunmalı və ixtisaslı kadrların hazırlığı digər kafedralar ("Beynəlxalq jurnalistikası", "Jurnalistikanın nəşriyyəsi və təcrübəsi", "Mətbuat tarixi və ideoloji iş metodları", "Televiziya və radio jurnalistikası", "Radiotelejurnalistikası", "RTV yayım menecmenti", "Media və kommunikasiya sistemləri", "Beynəlxalq jurnalistikası", "Jurnalistikanın nəşriyyəsi", "Publisist jurnalistikası", "Mətbuat tarixi". və s.) tərəfindən yönləndirilən tədrislə də uzlaşdırılmalıdır. Bir sözlə, komissiyanın bu məsələ ilə bağlı gəldiyi netice dövlətin ali təhsil müəssisəsi qarşısında qoyduğu məqsədə xidmət etməli, yəni, mütxəssis hazırl-

lığıının səviyyəsi yüksəldilməli, bunun üçün (həm də, tək qəzet və jurnallar üçün yox, eyni zamanda nəşrlər üçün) xüsusi əhəmiyyət kəsb edən "Redaksiya-nəşriyyat işinin texnologiyası", "Kitabın bədii-texniki tərtibatı", "Poliqrafiyanın texnika və texnologiyası", "Nəşriyyat işinin kompüter təminatı", "Texniki redakte", "Azerbaycan kitabının bədii-texniki tərtibat tarixi" və s. kimi fənnlərin tədrisi təşkil edilməlidir.

**Reallıq göstərir ki, ictimai-siyasi sabitliyin təmin edilməsi, təhsilin səviyyəsinin yüksək olduğu dövlətlərdə bu səviyyənin aşağı olduğu dövlətlərlə müqayisədə daha asan olur. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə əhalinin maddi təminatı kifayət qədər yüksək olduğundan sosial problemlər daha asanlıqla həllini tapır. Həm də, düzgün təhsil alan insan qarşılaşdığı çətinliyi daha asan, minimal itki ilə aşa bilir. Bir sözlə, övladlarımıza güclü dövlət, təminatlı həyat, xoşbəxt gələcək miras qoymaq istəyiriksə, konstruktiv tənqidə geniş meydən verməli, cəmiyyətə təqdim edilən əsərlərin düzgün redakte edilməsi (sənzuradan imtina, redakte principlərindən imtina etmək deyil) yolu ilə kitabın "etibarlı informasiya daşıyıcısı" imicini bərpa etməli, gənclərdə elmə, biliyə, kitaba marağı artırmağa. Bunun üçün də, "Nəşriyyat işi haqqında" qanuna müvafiq dəyişikliklər etmək yolu ilə nəşriyyatlar qarşısında ixtisaslaşma tələbi qoyub aşağı səviyyəli nəşrlərle kitabı dəyərdən salanların qarşısına keçilməz sədd çekməli, ali məktəb dərsliklərinin də dövlət vəsaiti hesabına nəşrini təmin etməliyik. Əks halda, internet şəbəkəsinə qoşulmaq imkanı olan gəncin 1000 nəşrin içindən 2-3 dəyərlisini seçib alacağına ümidi etməyinə dəyməz.**

## Bir sözlə,

təhsil sahəsində əsas strateji hədəfimiz, intellektual sərvətin məzmunun tələbata uyğunlaşdırılması yolu ilə qurunub zənginləşdirilməsi olmalıdır. Bizer, tədrisin keyfiyyətini yüksəltmək imkanı yaranan bu hədəf reallaşın deyə təlim tək nəzəri materialın mə-



nimsənilməsinə deyil, həm də fərddə, onun düşünməsini şərtləndirən "təfəkkür məktəbi"ne keçidi təmin edəcək analitik təfəkkür tərzinin formallaşmasına istiqamətləndirilməlidir.

## Bu əsas üzərində

qurulan təhsil modelində təlimin şagirddə işə yaradıcı münasibət, təşəbbüskarlıq, tədqiqatçılıq kimi keyfiyyətlərin inkişaf etdirilməsinə istiqamətləndirilməsi şərtidir. Tədris materialını beyninin süzgəcindən keçirib real həyatdan aldığı bilgilerlə tutuşdurmaq, təhlil edib sistemləşdirmək bacarıqlarına yiylənən fərd, növbəti mərhələdə əldə etdiyi qənaətlərə söykənib baş verənlərlə bağlı yekun qərar qəbul etmək və nəticəsinə görə gərəken məsuliyyəti daşımağa da hazır olacaq.

Dövlətin iqtisadi qüdrətini təbii sərvətleri iqtisadiyyatın güclənməsinə yönəldən mexanizmin işə salınma səviyyəsi təmin edirsə, bu səviyyəni də, iqtisadi inkişaf tempinin effektivlik dərəcəsi və müasir texnologiyaları istehsal tətbiq edə bilən yüksək ixtisaslı mütxəssis ordusunun formallaşdırılması istiqamətində görülən işlər müyyənəldir.

Düz xətt istenilən iki nöqtə arasında ən qısa məsafə olduğu kimi, iqtisadi yüksəliş gedən ən qısa yol da idarəetmədə zəngin təcrübə məktəbi keçmiş ixtisaslı mütxəssislərə və elmi əsləslərə söykənən üsullara önem verilməsidir (atalar sözündə deyildiyi

kimi: "Çörəyi ver çörəkçiye, birini də üstəlik").

Kadr siyasetində əsas meyar bilik+təcrübə olmalı, elmin inkişafının, təhsilin səviyyəsinin yüksəldilməsini əngəlləyən problemlər öz həllini tapmalı, dərsliklərin nəşrə hazırlanması prosesində yol verilmiş səhvlər aradan qaldırılmalıdır. Çünkü, tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçülür.

## Dövlətin hərbi qüdrətini

**tək orduda qulluq edənlərin həzirlıq dərəcəsi, silah-sursat yox, həm də, bu silahları düşmən üzərində sınaqdan keçirən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi müyyənəldir. Bu səbəbdən də, təhsil sisteminde islahatönümlü tədbirlər davam etdirilməli, əhali maarifləndirilməli, təhsil məzmunca yeniləşib təkmilləşdirilməlidir. Ölkənin gələcəyi və milli mənafeyimiz bidden ideoloji işin effektivliyinin təmin olunmasını tələb edir.**

Çünkü, informasiya yayımı vasitələrinin istənilən ölkədə ictimai rəyi formallaşdırmaq imkanı əldə etməsi, informasiyanı ictimai proseslərin idarəedilməsində əhəmiyyətli rıçaqa çevirib.

Və, görünən budur ki, artıq dünya çapında söz sahibi olmağın atan transmilli korporasiyalar (və onların arxasında duranlar) xəbərlərin manipulyasiyası yolu ilə ölkələrə sərhədlərin, mədəniyyətlərə fərqlərin silinməsinə yönə-

lən məqsədyönlü təbliğat aparıb beynəlxalq rəyi nəzarətə almağa çalışırlar.

## Beynəlxalq təşkilat

və institutların (BMT, Avropa Şurası, Dünya Bankı, BVF, Human Rights Watch və s.) funksiyaları artıraq hakimiyyətdə olanların ölkədaxili proseslərə təsir im-kanalı məhdudlaşdır; dünya informasiya, ideya, kapital, məhsul və xidmətlərin daim hərəkətdə olduğu vahid məkana çevrilir. Informasiya texnologiyalarının inkişafı elmi-texniki tərəqqini sürətləndirməklə yanaşı, həm də beynəlxalq qurumlara istənilən dövlətdə insan haqqlarını, sosial problemləri qabardıb sabitliy pozmaq, əhali ilə hakimiyyəti üz-üzə qoyub qarşidurma yaratmaq imkanı verir. Xidmet, istehsal və ticarət sektorları dünya çapında sərbəst hərəkət imkanı qazanır, mövcud baryerləri aşmağa istiqamətlənən milli-mədəni dəyərlərin vahid lokal normalara uyğunlaşdırılması prosesi gedir. Təhsil, bank sistemi, səhiyyə və s. kimi strateji sahələrdə vahid yanaş-manın ortaya qoyulması beynəlxalq təşkilatların, bu qurumlara üzv olan dövlətlərə təsir imkanını genişləndirir, təhsilin çökdürülməsi kütləni yanlış səmət yönəltməyi asanlaşdırır. Hakimiyyətin ölkədaxili siyasi-ideoloji durum, istehsal və maliyyə qaynaqlarına nəzarət kimi məsələləri tələb olunan çərçivədə həll etməsi tək iqtidarin strateji sahələrə nəzarət rıçaqlarını zəiflətmir, həm də supergüclərin, zərurət hissədildikdə bu ölkədə vəziyyətdən öz geosiyasi rəqiblərinin zəiflədilib məhv edilməsi məqsədilə istifadə etməsinə şərait yaradır.

Bu səbəbdən də, beynəlxalq təşkilatların "mətbuat, söz azadlığı, insan haqları" ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərib çox da gec olmadan qanunların milli-mənəvi dəyərlərimizə zidd, təhsilimizə zərbə vurub dövlətçiliyimizi zəiflətməyə yönələn maddələrinin qəbulunu əngeləməyimiz, vacibdir.

İradə Ələsgərova  
Əməkdar mədəniyyət işçisi,  
tarix üzrə felsəfə doktoru